



Faiq Ələkbərli

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

IVYazı

*Ümgülsüm Sadıqzadə milli istiqalımızla, milli bayraqımızla qürur duyan və bu dəyərləri sözə çevirən yeganə xanımlardan biridir. Əlbəttə, bəzən o, bu şeirlərini sözə çevirməklə kifayətlənməmiş, Azərbaycan Milli istiqalının gerçəkləşməsi üçün əməli şəkildə müarizə də aparmışdır. Bu anlamda Nəcibə Başqıradə çox doğru yazır ki, hər kişinin casarət edib deyə bilmədiklərini bu zərif olduğu qədər də üsyankar qadın bütün sərtliyi ilə ifadə etmişdir: 'Bu mənəda o, qardaşı Məmmədəli, əmisi oğlu Məhəmməd Əminlə birgə istiqal mübarizəsinin önündə gedənlərdən biri sayıla bilər. Zamanşa o zaman idi ki, istiqal sevdası ilə yaşıyanlar üçün ölümdən, sürgündən, qırbdən başqa yol görürümürdü. Məhəmməd Əmin Rəsulzadənin 'Bir kərə yüksələn bayraq bir daha enməz!' nidası ilə ucałtdığı bayrağın könüllərə endiyi məqam bir tarixi sənədlərde, bər də Ümgülsümün şeirində öz həzin kədəri, orman yanğınları kimi qarşılıqlı nifrətiylə yaşımaqdadır... Bu şeir zərif vücdudlu bir qadının böyük bir imperiya, mənəvi dəyərləri ayaq altına alıb əzən quruluşa qarşı təkbaşına uşyanı idigRepressiya maşınının işə düşdüyü zaman Sovet rejiminin başında dayananları "O haqq yeyən haqsızlar, vəhşilər, tanrıslar" adlandıran şairin üzünə açılan yalnız həbsxana qapıları ola bilərdi."*

Ümgülsüm 1925-ci ilin 28 mayında Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk cumhurbaşkanı Məhəmməd Əmin Rə-

buraxıb üç rəngli bayraqı müvəqəti olaraq Azərbaycan xalqının başı üzərində endirse də, ancaq bir gün o bayraq yenidən yüksələcəkdir. Çünkü Azərbaycan xalqının ruhu, o cümlədən Ümgülsümün ruhu kommunizmle deyil, millətçiliklə döyünməkdədir. Ümgülsüm yazdı:

*Kommunist, yurdumu buraxdır yetim... Sanma ki, bununla ölen yigidəm; Sənə baş əyməyən nasionalistəm, istiqalın ilk qurbanı bənəm...*

*Səndə "oraq" varsa, bənim "ay"ım var, Oğuzdan aldığım altun yayım var, Milliyet denilən bir sarayı var, Yaşı diyanın göy pasibanı bənəm...*

demek idi: "Artıq bu kəlmə bana o qədər munis, o qədər cazibədar görünür ki, ati deyince sanki gözlərimin önündə gəneşli bir fəza açılır, ati deyince sabahın ülvü ilhamları içinde nəqş edilmiş altun buludların arasında parlayan xülya qanadlı bir lövhə görən kibi oluyoram. Ati deyince bir məsumun gül dodaqlarında açılan ilk gülüslərini düşünürəm. Sən ey bəklədiyim, özlediyim at! Nərədəsin?... Pek uzaqlardamışın?... Əcəba, hər doğan günəş bir atiyi bəklətməmiş mi?... İnsan ki, hər zaman sənə müştaq, hər zaman sənə bəkləyir. Ah bilsən sənin xəyalını,

Bayıl həbsxanasında belə Sovet rejimini ittiham edən "Xəzərə xitab" şeirini qələmə almışdır:

*Gözümüz yaşlıdır, sinəmiz dağlı, Mən deyim dərdim, dirlə ey dəniz! Ana qəlbə olur balaya bağlı, Dirləmisen məni, söylə, ey dəniz.*

*Bir gecə yarısı əziz balamız Alındı əlimizdən bir laçın kimi. Söndü işığımız, uçu yuvamız, Həyat tarixində bunu gördünmü?*

*Çağla coşğun dəniz, göz yaşımız tek Dağıt sularını bizdən əks edən. Nə gələr payımız gen təbiətdən? Ağla, səmimi bir yoldaşımız tek.*

turançılığı ən yüksək səviyyədə ifadə etmişdir. Onun dünyagörüşündə türkçülük azərbaycanlılığı da öz içini alan bir tamdır. Başqa sözlə, türkçülüyü, turançılığı azərbaycanlılığı, Cümhuriyyətin varlığı ile eynilikdə gərən şair-ədib üçün bu yol mühəddəs, qutlu bir dava idi. Onun düşüncələrindəki turançılıq Türkün yenidən oyanışı üçün əsas ideya idi. Məhz bu ideyanın nəticəsi olaraq da Azərbaycan Cümhuriyyəti yaranmış, üçrəngli bayarağımızın başımız üzündə dalğalanmışdır. O, bütün varlığı ilə Cümhuriyyətə bağlanmış, milli istiqalı mühəddəs, qutlu bir dava idi.

## Azərbaycan Türk ictimai-fəlsəfi fikir tarixinə töhfə vermiş qadınlar: Ümgülsüm Sadıqzadə

*Əsir edəməzsən bəni, övlüyüam, Uzaqlaş ey düşmən, bən qorxuluyam; Dədəsi Nuh olan Yafəs oğluyam, Cəddimin yaşayan tufanə bənəm...*


*Yeniləməz xəlqimin milli bayraqı, Gavurdə qalamaz türkün torpağı, Saçına dəgəməz rusun dərəği, Azəri qızının cananı bənəm...*

*Rusa "yoldaş" deməm, düşmənimdir o, Yurdumu buraxmam, cananımdır o, Torpaq deyib çəkməm Vətənimdir o, Azərbaycanımın hökməni bənəm.*

Teyyar Salamoğlu yazdı ki, Ümgülsüm burada özünü "nasionalist" adlandırmamasını ifrat miliyyətçilik kimi başa düşülməməlidir: "Əlbəttə, burada Ümgülsüm "nasionalizm"ini öz millətinin başqa milletlərdən üstün təqdim edən, millətinin xoşbəxtliyini başqa millətlərin bədbəxtliyi üzərində qurmağa çalışan millətçilərin millətçilik azarı ilə (keçmiş və indiki rus, yaxud erməni millətçiləri kimi) qətiyyən eyniləşdirmək olmaz. Bu "nasionalizm" öz qidasını xalqın azadlıq arzularından alaraq, müstəmləkə boyundurğu altında sürünerək yaşamaq əzabından qurtuluş yolu kimi düşünülmüş və hər şeydən önce, saxta sozialist beynəlmələçiliyinə qarşı çevrilmişdir".

O, "Atı" ("Gələcək") məqaləsində Şərqi ölkələrinin, o cümlədən əsarət altındaki Türk xalqla-

qləbimin həyəcanları, təessüratları, eşqləri və səadətləri içinde yaratırırm... Sən öyle bir gözəlsən ki, gənc ruhlar həpsi sənin düşkünen, həpsi sənə vurulmuş, həpsinin səadəti sənin qoynunda, həpsinin mühəddərəti sənin əlinindədir. Sənə ilk önce qovuşmaq üçün bugünkü sənə, ölgün həyatım qoşaraq keçə idil... Bəlkə yanılıram, bəlkə səni doğuran bu günə də ehtiram etməm vacibdir; bəlkə bu gün olmasa idi, sən olmayacaqdın.... Bəzən bir tatlı dil, yəni nəvəzislər ilə oxşar, bir munis əl əyilmiş alımı yuxarı qaldırır və qəmli gözlərimə baxar. Ati şəfətli yüz bənə qarşı gülümsər. Parlaq, səmimi bir göz gözlərimə baxar. O, səndə bəklədiyim əməlimdir, o, sənsən!... Bəzən həyatın tikanlı yollarında, dalğalı dənizlərinə uğram, göy üzünən qara buludlarından enən uğursuz kölgələrinə məruz qalıram, hicranlar, ələmlər duyuram, girdablara düşərim, zindanlara alınıram... O vəqt sən və sənin ümidi olmasayı, büssbüttün məhv olurdum... Gəl, bəlkə qırınan qəblələr rahat olsun. Həm də galirkən səni bəkləyənlər səadət getir; zalim qüvvələr qarşısında bənliyini qeyb edən, ağır yumruqlar altında varlığı parçalanarkən yalnız sənin təsəlli bulanların həp ümidi sən-sin!".



*Darmadağın eylə dalğalarınla Bizi dar divara alan qalanı. Heçliklərə sovr naşələrinin Çıxılmaz tilsimə salan qalanı.*

*Nəymış təqsirimiz, neyəmişik biz? Bunu sən sual et, mənim dilim yox.*

lın əbədiliyini qəbul etmişdir. Onun milli istiqalın əbədiliyinə dərin inamın nəticəsi idi ki, 27 aprel işğalını qəbul edə bilməmişdir. Məhz bundan irəli gələrək də, 27 aprel işğalından sonra da milli istiqalı müdafiə edən şeirlər yazmış, Rus imperiyasının müstəmləkəçilik siyasetinə açıq-əşkar şəkildə etiraz etmişdir.

Hesab edirik ki, bu gün Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan Türk qadınının milli istiqal qurbanı kimi, Ümgülsümə layiqli bir abidə ucaldılmışdır. Yeni nəsil övladlarımız, xüsusiələ də qızlarımız bilməlidirlər ki, Azərbaycan xalqının yeni dövr Milli istiqal mübarizəsində adını qızıl hərflərle tarixə yazdırmış ÜMGÜLSÜM örnəyi vardır. O, Azərbaycan xalqının yeni dövr tarixində Azərbaycan Türk qadınının adını ucaldan dəyərlə şəxsiyyətlərdən biridir!

**Ümgülsüm yazdığı bütün şeirlərində türkçülüyü, turançılığı ən yüksək səviyyədə ifadə etmişdir. Onun dünyagörüşündə türkçülük azərbaycanlılığı da öz içini alan bir tamdır. Başqa sözlə, türkçülüyü, turançılığı azərbaycanlılığı, Cümhuriyyətin varlığı ile eynilikdə gərən şair-ədib üçün bu yol mühəddəs, qutlu bir dava idi.**

**Onun düşüncələrindəki turançılıq Türkün yenidən oyanışı üçün əsas ideya idi. Məhz bu ideyanın nəticəsi olaraq da Azərbaycan Cümhuriyyəti yaranmış, üçrəngli bayarağımızın başımız üzündə dalğalanmışdır. O, bütün varlığını üstündə dalğalanmışdı. O, bütün varlığı ilə Cümhuriyyətə bağlanmış, milli istiqalı mühəddəs, qutlu bir dava idi.**

**Ümgülsüm yazdığı bütün şeirlərində türkçülüyü, turançılığı ən yüksək səviyyədə ifadə etmişdir. Onun dünyagörüşündə türkçülük azərbaycanlılığı da öz içini alan bir tamdır. Başqa sözlə, türkçülüyü, turançılığı azərbaycanlılığı, Cümhuriyyətin varlığı ile eynilikdə gərən şair-ədib üçün bu yol mühəddəs, qutlu bir dava idi.**

**Onun düşüncələrindəki turançılıq Türkün yenidən oyanışı üçün əsas ideya idi. Məhz bu ideyanın nəticəsi olaraq da Azərbaycan Cümhuriyyəti yaranmış, üçrəngli bayarağımızın başımız üzündə dalğalanmışdır. O, bütün varlığını üstündə dalğalanmışdı. O, bütün varlığı ilə Cümhuriyyətə bağlanmış, milli istiqalı mühəddəs, qutlu bir dava idi.**

sulzadəyə ithaf etdiyi "Bən" şeirlərində də Sovet Rusiyasının işgalçılıq siyasetini ifadə etməyə çalışmışdır. O, yazdı ki, komunistlər onun yurdunu yetim

rının bir zaman əsarətdən qurtulub azad yaşamasına inamını ifadə etmişdir. Ümgülsüm üçün "gələcək" kəlməsi yeni bir qurtuluş rəmzi və istiqlala qovuşmaq

Onun "Bən" şeirində, "Atı" məqaləsində yenidən milli istiqalın bərpa olunacağına sonsuz inam vardı. Bu inam o qədər güclü olmuşdur ki, Ümgülsüm

**Hansı xəyanətin şərməndəsiyiz? Bunu sən sual et, mənim dilim yox.**

Beləliklə, Ümgülsüm yazdıqı bütün şeirlərində türkçülüyü,